



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 12 (8605) ÇƏRŞƏNBƏ AXŞAMI, 19 yanvar 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

◆ Qarabağ dirçəliş yolundadır



Qarabağ ən qısa zamanda cənnətə çevriləcək

İşğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq

İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun tənənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyəti, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

Terrorçu vandallar, həm də düşmənlər, vəhşilərlə üz-üzə qalmışdıq

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün

“Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görüldü. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunduqdan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

İlham ƏLİYEV

dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandalizminin qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kənd-

lərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürekaçınsı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə

adamin ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdılar, evləri dağıdılar, bütün infrastrukturunu dağıdılar, bir dəne də salamət bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyini nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Səngi bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.

Cəbrayıl, Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzanan yollarda Mehriban Əliyevanın kəkiləşləri bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq.

Ardı 5-ci səh.

Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb



Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsalatla cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsinə yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Hazırkı dövrdə sənayenin yeni modellərinin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparkları kimi müxtəlif mexanizmlər ixracçılıq məhsullarının istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Dövlət başçısı müəssisənin təməlini qoydu.

Bildirildi ki, təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalatla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstan və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhm-

dar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırma istifadə olunacaq. Investisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Dövlət başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yeni daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

“Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.

Dövlət başçısı zavodu işə saldı.

Məlumat verildi ki, hazırda ölkədə vərəqə şüşəyə olan tələbatı tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda bu sahədə ən müasir texnologiya tətbiqi olunur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

«Cənab Prezident, biz, ilk növbədə, yaqın ki, bu təməllərimizi, eyni zamanda, istehsalat sahəmizi hərbi-diplomatik qələbələrımızdən sonra həm də iqtisadi sahədə uğurların davamı və Sizin prioritet kimi müəyyənləşdirdiyiniz sənayeləşmə siyasətinin növbəti təzahürü kimi qiymətləndirməliyik.»

Ardı 2-ci səh.

Karantin rejiminin yumşaldılması arxayınlıq yaratmamalıdır

Dünyanı öz ağışına alan yeni tip koronavirus bir çox sort karantin tədbirləri və müalicə metodlarına rəğmən yayılmaqda davam edir. Artıq bu təhlükəli infeksiyaya yoluxanların sayı 95 milyon nəfəri ötürüb. 2 milyondan çox insan isə virusun qurbanı olub.

Mütəxəssislər hesab edirlər ki, dünyanın pandemiya ilə mübarizədə uğur qazanma bilməsi üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır. Bunun bir hissəsi yoluxub sağalmış şəxslərdə, digər hissəsi isə peyvənd olunanlarda formalaşır. Artıq bir neçə ölkədə - Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin, Rusiya və Türkiyədə koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılıb.

Azərbaycanda vaksinasiya başlandı

Azərbaycanda yanvarın 18-də COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verildi. Bakı Sağlamlıq Mərkəzində keçirilən vaksinasiya prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edib.

Ardı 7-ci səh.



Torpaqlarımızı azad etdik, indi əkib-becərməliyik

50-60 il əvvəl ömümgil qışda gərdirdilər Rusiyaya alma satmağa. 70-80 yaşlı mal aparardılar. Cəmi iki ton. Bazarları gur olanda 3 manatdan “fırıldadıb” kefləri kök, dağmağları çağ təxminən 5-6 min manatla geri qayıdardılar. Sabir demişkən: “Ah, necə kef çəkməli əyyam idi”.

Keçmiş SSRİ-də 70-ci illərdə bir dolların rəsmi kursu sovet manatına nisbətində 60 qəpik ətrafında “rəqs edirdi”. Bu hesabla 80 yaşlı almanın qazancını dollara çevirəndə 10 min dollara bərabər olurdu.

Yaxşı qulluq edilən istənilən heyətyanı sahədən bu məhsulu yığmaq mümkün idi. Kəm-kəsir olanda üstünü düzəldərdilər. Sovxoz mali daddlarına çatırdı. Bir sözlə, haqiqətən də “kef çəkməli əyyam” idi. İndi bir hektar “palmet” bağından kəndli bu pulun həтта dördüdəbiri həcmində xalis gəlir götürəndə sevincindən qanadlanır. Çünki köhnə “palmet” bağları həm bəhərdən, həm də, necə deyirlər, dəbdən düşüb. Artıq fermerlər yavaş-yavaş taqətsiz bağları şumlayır, yenilərinə salırlar. Gilas, armud, gavalı, şaftalı, ərik bağlarının sahəsi hər il sürətlə artmaqdadır. Yeni qoz, fındıq bağları ərseyə gəlir. Sözüün qisası, dəbdən düşən və nüfuzunu itirən

“palmet” almasını bazarda ad qazanan təzə meyvə sortları sığışdırır.

Həm iri aqroparklar, həm də kiçik torpaq sahələri olan fermerlər artıq yüksək qazanc gətirən intensiv bağçılığı inkişaf etdirməyə çalışırlar. Bu istiqamətdəki müsbət dinamika sevincidir. Belə ki, 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil etmişdir. Daha çox qazanc əldə edə bilən kəndlilər intensiv bağçılığın inkişafına xüsusi maraq göstərirlər, həvəslə yeni texnologiyalara yiyələnirlər. Mütəxəssislər bu artımın qarşısındakı illərdə daha sürətli olacağını proqnozlaşdırırlar.

Ardı 6-cı səh.

Ermənistanda təşviş: «Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Xankəndiyə gələcək»

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə 44 günlük müharibədə verdiyi dərslər düşmənlər üçün hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Ermənistanı qorxuya salan növbəti məqam isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan Şuşaya səfərləri olub.

“İlham Əliyev “Şuşı” yoxdur, Şuşa var dedi”

Prezident İlham Əliyevin Şuşaya səfərindən sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhval-ruhiyyə kifayət qədər pessimistdir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəhətlərində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

Ardı 7-ci səh.

Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb




Əvvəli 1-ci sah.

Təməlini qoyduğunuz və eyni zamanda, hazırda məhsul istehsalına başlayan müəssisələrin növbəti mərhələlərdə qeyri-neft sənayesinin şaxələndirilməsi fonunda töhfəsini necə qiymətləndirirsiniz?

- Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq. Bildiyiniz kimi, sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr sökülürdü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılsın.

Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi və bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək. Biz həтта dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. Mən bu yaxınlarda ilin yekunları ilə bağlı keçirdiyim müşavirədə qeyd etdim ki, bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzülü illə olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni realığı yaradıb.

Beləliklə, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək. İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yeni 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtdır. Son 17 il ərzində mən Sumqayıtda belə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanların narahət edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də vardır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.



Biz bu müəssisələri yaratmaqda ham bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investirlərin ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının "Doing Business" hesabatında biz 10 ən inkişafatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-İqtidar

birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münacişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilməmişkən, bu gün bunları cəlb etmək daha asan olacaq.

Bir də ki, ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-İqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problem olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırım törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımı səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq.

Ona görə ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o

torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpalanan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su bəndləri, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yeni bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə

edilməsi ilə bağlı mənə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yarasızdır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kiməsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyirlər, transfer edə bilək və mövcud qüsurları aradan qaldırıb ölkəmizin uğurlu inkişafı təmin edilsin.

Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbii. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir.


Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün elimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu illə uğurla başa vuraçağıq, daha güclü Azərbaycan quracağıq.

- Cənab Prezident, icazənizlə Müzəffər Ali Baş Komandanımıza Qələbəyə görə öz adımızdan təşəkkür edək. Siz demisiniz ki, Qarabağ cənnətdir. Bunu heç bir şübhəmiz yoxdur, təşəkkür edirik.

- Prezident İlham ƏLİYEV:
- Sağ olun.

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyat alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsalı edildi ki, bu da əvvəlki ilə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu ilə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin təmsilində əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsalı cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.





Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədəki epidemiya vəziyyətlə əlaqədar videokonfrans formatında keçirilən iclasda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri olub. Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpə olunub. Bu dövürlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib. Onlardan 65 nəfəri şəhid olub, 347-si yaralanıb.

General-polkovnik Vilayət Eyvazov hesabət məruzəsi ilə çıxış edərək bildirdi ki, ötən il, ümumilikdə, 26 min 4 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, əsliyinə və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər



hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub. Qeyd olunub ki, 2019-cu ilə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvermə, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən təbliğ qalmış 310 cinayətin açılması təmin edilib.

Məruzədə 102 Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2288 cinayətin "isti ildə", eləcə də "Təhlükəsiz Şəhər" sistemini imkanları ilə 477 cinayətin açıldığını, axtarıbda olan 94

avtomobilin saxlanıldığını vurğulayıb. Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabani halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda fəaliyyətdə yox verilən nöqsan və çatışmazlıqları aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

Iclasda yekun vurulan daxili işlər nazirliyi və xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrə barəbar, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənlə tə-

sir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərətarəfli təhlillinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib. Sonda general-polkovnik Vilayət Eyvazov nazirlik sistemində maddi-texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərətarəfli kömək göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə bütün şəxsi heyət adından darın minnətdarlığını bildirdi. Nazir əminliklə qeyd edib ki, daxili işlər orqanları qanunla müəyyən olunmuş vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək.

Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Polşa Respublikasının ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kamran Əliyev Azərbaycan ilə Polşa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətimizin hüquq mühafizə orqanlarının əməkdaşlığından danışıb.

Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, ərazi bütövlüyünü bərpə etdiyini vurğulayıb.

Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə Polşa səfirliyinin iştirakına görə təşəkkürünü bildirdi.

Rafal Poborski ikitərəfli münasibətlərə toxunaraq Polşanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə və müvafiqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, Polşa Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və bundan sonrakı dövrdə regionda sülhün və əmin-amanlığın bərqərar olacağına ümid edir.

Rafal Poborski hər iki ölkənin rəhbərləri arasındakı dostluq münasibətlərinin nazirliklə, müxtəlif qurumlar, hüquq mühafizə orqanları, həmçinin prokurorluqlar arasında qarşı-



lıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdıraraq, bu işbirliyinin beynəlxalq qurumlar və ikitərəfli münasibətlər çərçivəsində davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Baş prokuror Kamran Əliyev səfir Rafal Poborskinin təklifinin vacibliyini qeyd edərək hər iki ölkənin prokurorluq orqanları arasında korruptsiyaya qarşı mübarizə, pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluq və digər beynəlxalq cinayətlərə qarşı mübarizədə müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub, faydalı fikirlər mübadiləsi aparılıb.

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, onlayn iclası açan komitə sədri Baxtiyar Əliyev həmçinin qarşıda duran gələcək sessiyasında uğurlar arzulanıb. Komitə sədri bildirdi ki, ötən 2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpə edilib. Baxtiyar Əliyev igid Azərbaycan övdlərlərinin şücaəti ilə bağlı məqamların dərsləklərə salınacağına dilə gətirib. O, şəhidlərə Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyib.

Sonra komitə sədri 2020-ci ilin yaz sessiyası ərzində görülən işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə edilib. Bildirilib ki, "Təhsil haqqında", "Sağlamlıq

imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərslərin hazırlığına bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb.

Hesabat məqbul hesab edilib. Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib.

Komitə sədri yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə "Ali təhsil haqqında" qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamila Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Təməm Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak ediblər.

Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandıqı şanlı Qələbə hər birimizin yadında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbiçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə gələn, bu Zəfəri bizə yaşadamların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək". AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin yanvarın 18-də ictimaiyyətə müraciətində yer alıb.

Müraciətdə deyilir: "Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi me-

morial kompleksi və Zəfər muzeyi yaradılacaq. Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır. Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbiçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar təbii qalın sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqalət Muzeyinə təhvil vermələri xahiş olunur".

TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Füzuli və Ağdam rayonlarına səfər edib



Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDŞS), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuна səfər edib. Nümayəndə heyəti TDŞS-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDŞS baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin reis müavini Zamin Əliyev, TDŞS-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər

işğal etdikləri Füzuli şəhərində və rayonu kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırdılar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Qonaqlar Füzuli şəhərinin küçələri ilə gəzib, dağıdılmış məscidin, mədəniyyət evinin və "Araz" qəzetinin redaksiyasının binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın "Kitabı Dədə Qorqud" dastanı əsasında nəzme aldığı "Korkutname" əsərinin təqdimatı olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərə bölüşərək deyib: "Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələrin bu vəziyyətdə görmək üreyimi ağrıdır. Minilliklərin sınağından keçən, ta-

rixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlməmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri, Qubadlı, Laçını və digər yerləri bərpə edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək".

Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev isə deyib: "Füzuli, həqiqətən də, yerlə-yeksan edilib. Düşünürəm ki, qarşıda Azərbaycan xalqı Füzulini bərpə edəcək və bu şəhər ən gözəl, abad şəhərlərdən biri olacaq".

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının

(TDŞS), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuна səfər edib.

Qonaqlar erməni millətçilərinin yerləyeksan etdikləri Ağdamın küçələri ilə piyada gəzərək şəhərin xarabalıqlarına baxıblar. Ağdam şəhər məscidində, dram teatrının və çörək muzeyinin binalarında da olan nümayəndə heyəti Qarabağ xanlığının əsərinə qoyan Pənahli xan Cavanşirin imarətini və türbəsinə ziyarət edib.

Nümayəndə heyəti TDŞS-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDŞS baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin reis müavini Zamin Əliyev, TDŞS-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

TÜRKSOY-un baş katibi: "Ermənilər tərəfindən dini abidələrin dağıdılması bütün bəşəriyyətin təhqir olunmasıdır"

İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpə etməliyik. AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərlə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

Ermənilər Ağdam Cümə məscidində törətdikləri vandalizmi görəndən Kaseinov deyib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır". TÜRKSOY-un baş katibi bildirdi ki, quraqlıqdan sonra münib torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir: "Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpə olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: "Ermənistan insanlığa qarşı cinayət törədib"

Ermənistan Ağdamda tarixi, dini abidələri talan edib, dağıdıb. Bu, insanlığa qarşı cinayətdir. AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərlə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: "Ötən il biz diplomatik nümayəndəliklərimizin səfəri zamanı buraya gəlmişdik. İlk növbədə, biz sevinc hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə belə dəhşətli faciənin şahidi olurduq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılib. Bu, insanlığa qarşı bir cinayətdir. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlanmış və onu ictimaiyyətə üzrə beynəlxalq qurumlara göndərəcəyik. Biz eyni zamanda bu qəzal torpaqlarımızın, abidələrimizin yenidən bərpasında da rol oynamaq istəyirik".

Bagdat AMREYEV: "İşğaldan azad edilmiş torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanı"

Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu torpaq öz haqqı sahibini, Azərbaycan xalqını gözləyirdi. Allah şükürdür olsun ki, Azərbaycan torpaqları azad olundu. İndi iqtisadi, mədəni dirçəliş dövrü başlanı. AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərlə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev deyib.

"Ağdam həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycanın ən mühüm rayonu idi. Ona görə də düşünürəm ki, Ağdamın bərpası təkcə Azərbaycan üçün yox, bütün türk xalqları üçün böyük bir hadisə olacaq. Onlar bu müharibə və otuzillik işğal dövründə həmişə qarşıda Azərbaycan xalqının yanında olublar. Azərbaycan xalqını, onun lideri İlham Əliyevə qələbə münasibətilə təbrik edirik. Bu qələbə təkcə Azərbaycan xalqını deyil, bütün türk xalqlarının qələbəsidir", - deyər Bağdat Amreyev bildirdi.

TDŞS-in baş katibinin müavini: "Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə addımlar atmaq niyyətindəyik"

Türk Şurası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr, qərarlar də qəbul edilib. AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan tərəfindən yerləyeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDŞS) baş katibinin müavini Qismət Gözəlov deyib. O bildirib ki, TDŞS hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İkinci Qarabağ müharibəsində də Türk Şurası Azər-

baycan xalqının, dövlətinin yanında olub. Baş katibin Gəncəyə də səfəri olmuşdu. O zaman da Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklərlə bağlı bəyanat vermişdi. Müharibədən sonra buraya gəlməkdə məqsədimiz odur ki, erməni vəhşiliyini bir daha bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. Həmçinin işğaldan azad olunan ərazilərdə turizmin inkişafı, investisiyaların təşviqi, mədəni abidələrimizin bərpası ilə əlaqədar işlər görmək istəyirik".



◆ Qarabağ dirçəliş yolundadır

Əvvəlki 1-ci sahə.

Tarixdən də bellidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.

30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, barbarlıqdan, vandalizmdən, yırtıcılıqdan, vəhşi qəbilə şüurunun daşıyıcısı olmaqdan başqa bir şey deyil. Düşmənlərimizə məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməliyə vurmaqla ələ öz barbarlıqlarını nümayiş etdirirlər.

Dağıdılmış yurd yerlərimizin hamısı tam qiymətləndiriləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistanla qarşı təminat davası açılacaq. O cümlədən noyabr ayında Ağdamı və Kəlbəcəri yandıran düşmənlərin cavabını müləq verəcək.

Cocuq Mərcanlıdan başlayan "Böyük Qayıdış"

Vətən müharibəsindəki qələbə 30 ilə yaxındır ki, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoydu. İllərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünlər işğal edilmiş ərazilərinə qovuşdular. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbir-sizliklə gözləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, "Böyük Qayıdış" programının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması "Böyük Qayıdış"ın ilk addımı idi.

Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək. O gün yetişdi və "Böyük Qayıdış"ın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması isə hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başladı.

Suqovuşana və Talışa yeni yol çəkilişi müharibə günlərində başladı

Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkilatı haqqında" sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə respublikamızın inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıq yaradılıb. Müvəqqəti komendantlıq Daxili İşlər Nazirliyi tərəfindən təyin edilir.

Eyni zamanda bir sıra dövlət orqanlarının işğal olunmuş ərazilərdə yerli strukturlarının formalaşdırılmasına da başlanılıb. Bunlara misal kimi Daxili İşlər və Fövqaladə Hallar nazirliklərinin yerli orqanlarının fəaliyyətə başlamasını göstərmək olar. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişafı deməkdir və Qarabağın dirçəlişinə aparacaq "Böyük Qayıdış" programının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-neqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Hayata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişinə başlanılıb.

Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Artıq bu yollar 2 texniki dəstəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edildi. 2. geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılıb. Sözügedən avtomobil yollarının birlişdirilməsi nəticəsində Tərtər şəhəri ilə yana-



Qarabağ ən qısa zamanda cənnətə çevriləcək

İşğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq



şı, alternativ olaraq Naftalan şəhərində də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edildi. Bu yol uzun müddət düşmənlə tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.

Yeni Şuşa yolu - Qələbə yolu

Prezident İlham Əliyevin başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədə oldu. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hədisə münasibətilə xalqımızı təbrik etmişdi.

Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yol çəkiləcək.

Qeyd edək ki, Şuşaya çəkilən yolun çıxırığı qəhrəman əsgərlərimiz açılıb. Bu onların dağılardan, dərələrdən keçib Qarabağın qəlbəinə doğru irəlilədikləri yoldur. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yola getdi və onu Qələbə yolu adlandırdı: "Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparacaq yoldur".

Artıq icrasına başlanan başqa bir yol Toğanalı - Kəlbəcər yoludur. Bu da çox çətin relyefdən keçən yoldur. Bu yol Kəlbəcərdən Laçın rayonuna qədər davam etdiriləcək. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib və bu istiqamətdə hazırlıq işləri başlayıb. Bununla da iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına aparacaq müasir yol-neqliyyat infrastrukturunu yaradılacaq.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 kilometr uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 kilometr respublika, 1778 kilometr isə yerli əhəmiyyətli yollar olub. Onların hamısı bərpa ediləcək, həm də əvvəlkindən də keyfiyyətli və gözəl şəkildə. Bütün bunları ilkin mərhələdə yükümləri daşımaq və işğal olunmuş əraziləri yenidən qurmaq, o cümlədən gələcəkdə Qarabağı və onun

turizm potensialını inkişaf etdirmək üçün geniş imkan açacaq.

İki beynəlxalq hava limanı inşa olunacaq

İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı da inşa ediləcək. Onlardan birincisinin - Füzuli hava limanının təməli yanvarın 14-də qoyuldu. Bu aeroportun uçuş-ənmə zolağının uzunluğu 2800 metr olacaq, beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, səmisiyiləri rahatlığı üçün hər cür sərəit yaradılacaq.

Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Hava limanının inşasında məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. "Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələcək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər", - deyir Prezident İlham Əliyev bu barədə deyib.

Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək. Bu barədə İlham Əliyev məlumat verdi: "İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin ediləcəkdir".

Yeni demir yolları artıq çəkilir

İşğaldan azad edilmiş ərazilərdə demir yollarının da yenidən qurulmasına başlanılıb. Bunlardan biri Bərdə-Ağdam demir yolu xəttidir. Bərdə-Ağdam demir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi demir yolunun bir hissəsidir. Bu polad yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə doğma səmisiylərinə həsrət qalıb. 27 ildir ki, qatarların son dayanacağı Tərtər rayonunun Kəçərli stansiyasıdır. Lakin düşmənlər üzərində qazandığımız qələbə ilə bu yol da aydınlığa çıxıb. Hazırda demir yolu xəttinin Bərdədən başlayaraq Ağdam qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilib.

Prezident İlham Əliyevin "Bərdə-Ağdam demir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam demir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 5 millət manat ayrılıb. Demir yolu xəttinin layihələndirmə və tikinti işləri iki

mərhələdə həyata keçiriləcək. İlk layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam demir yolu bərpa ediləcək.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz-Füzuli və Füzuli-Şuşa demir yolu xətləri də inşa olunacaq. Horadiz-Ağbənd demir yolu da yenidən tikiləcək. Bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən neqliyyat dəhlizinin əsas komponentlərindən biridir.

İşğaldan azad olunmuş ərazilərin su təchizatı ilə də bağlı tədbirlərin də həyata keçirilməsinə başlanılıb. İlk addım isə Şuşa şəhərinin dayanıqlı içməli su ilə təminatıdır. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmənlər tərəfi şəhəri tərk edərkən magistral su kəmərinə də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilmiş, Şuşa şəhərinin müvəqqəti olaraq məşinlarla su ilə təminatı məqsəd üçün Daşaltıda sondoludurcuq məqsədilə yaradılmışdı. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi təmin edilmişdi.

Daha sonra isə Şuşadən 11 kilometr məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təchiz edilmiş, kəmərin qəzalı hissələri müəyyənləşdirilib. "Azersu" ASC-nin şəhərə ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırılıb, kəmərin sıradan çıxması hissələri dəyişdirilib. Beləliklə, Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəməri ilə yeni mənbədən suyun verilməsi nəticəsində isə Kiçik Kirs mənbəyindən asılılıq da aradan qaldırılıb.

Azad olunmuş ərazilər elektrik enerjisi ilə təmin olunur

Böyük Qayıdışa aparacaq yolda qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. Hələ noyabr ayından Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində enerji vacib obyektlər elektrik enerjisi ilə təmin olunub. Sərhəd zastavalarının, o cümlədən Şuşa şəhərinin enerji ilə təminatı həll edilmiş. Prezident İlham Əliyev Şuşada olarkən şəhərin su və elektrik enerjisi techi-

zati ilə də maraqlanıb və bildirib ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.

"Azərişiq" Açıq Səhmdar Cəmiyyəti də Şuşa ilə bağlı paylaşımlar edib. Paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması nümayiş etdirilib.

Hazırda "Azərişiq" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün "Azərişiq Qarabağda" layihəsi çərçivəsində təxirəsalınmış tədbirlər həyata keçirilib. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin, ən müasir texnologiyalarla təchiz etmək şəbəkələrinin yaradılması, elektrik veriliş xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb və onlar mərhələli şəkildə həyata keçirilib.

Məlum olduğu kimi, ermənilər Azərbaycanın işğaldan azad olunan ərazilərində vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək aparılı avadanlıqlarını söküb aparıb, yarı bilmədiklərini yandırdı və ya partladılar. Hazırda həmin elektrik stansiyalarından heç biri, ümumiyyətlə, yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb. Artıq "Azərişiq" ASC Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün tədbirlərini həyata keçirilməsinə başlayıb. Laçında 8 meqavat gücündə "Güləbirli" kiçik su elektrik stansiyasında, Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlanılıb. O cümlədən Cəbrayıl rayonunda "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisinin başa çatdırılması da azad olunmuş ərazilərin enerji təminatına öz töhfəsini verəcək.

İşğaldan azad olunmuş ərazilərdə paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilib və may ayında da Füzuli rayonundakı "Sükrübəyli" yarımstansiyası yenidən qurulacaq. Ümumiyyətlə, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kilovoltluq elektrik veriliş xətlərinin çəkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoforata keçirilən müşavirədə qeyd olundu ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik veriliş xəttinin tikintisi həyata keçirilib. Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb.

Bəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik veriliş xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur. Bunlarla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpapolunan enerji mənbələrinin istifadəsi, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən neqliyyat vasitələrinin təchiz və digər məsələləri həyata keçirmək üçün, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlk qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatdakı külək enerjisi potensialı var. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində də iş aparılır.

Şuşanın bərpası üçün qiymətləndirmə işlərinə başlanılıb

Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb.

Qarşıya qoyulan vəzifələrdən biri Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrinin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflər hazırlanmasıdır. Bu məqsədlə Şuşada infrastrukturun, tikililərin mövcud vəziyyəti - mənzil fondu, binaların dayanıqlılığını araşdırılıb. Həmçinin şəhərdə olan tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılıb.

Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görülməlidir. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri sıyahısında öz layiqli yerini tutacaq.

Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə Şuşa Radio-Televiziya Yayım Stansiyasının işi də bərpa edilmiş. Stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalının peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülmüş və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb. Respublika üzrə yayımı həyata keçirilən televiziya kanalları artıq Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam rayonlarında yayımlanıb.

Qarabağ Dirçəliş Fondu bərpa və yenidənqurma işlərinə böyük töhfə verəcək

Prezident İlham Əliyevin yanvarın 4-də imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb.

Fərdi Azərbaycan xalqının ərazilərini Ermənistan işğaldan azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vətəndaşlarımızın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb. Fərdi Azərbaycan xalqının ərazilərini Ermənistan işğaldan azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vətəndaşlarımızın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb. Fərdi Azərbaycan xalqının ərazilərini Ermənistan işğaldan azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vətəndaşlarımızın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb.

Sənəddə həmçinin deyilir: "İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərə biləcək dəstək təkliflərinə, qüdrətli və güclü Azərbaycanın milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədində mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədkarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur sahəsinə yaradacaq qələbəmi daha da parlaq edəcəkdir".

Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarımızın qəlbəndirici tarixi kimi qalacaq. Çünki fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq ləlazərə çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin hökumətlərinə vətəndaşlıq töhfələrini verməkdən qürur duyacaqlar.

İlham ƏLİYEV: "Qarabağ da qısa müddətdə bərpa edəcəyik"

"Böyük Qayıdış" bütün məsələlərdə kompleks yanaşma tələb edir. Elə buna görə də işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Artıq iki ayda görülmüş işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Prezident İlham Əliyev Şuşaya gedərək Füzulidə bayan etdi ki, Qarabağ qısa müddətdə bərpa edəcəyik: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, çəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağ da qısa müddətdə bərpa edəcəyik".

30 ilə yaxın düşmənlər tapdağından olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrəti bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

2020-ci ildə ölkə üzrə 37,1 milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 milyard manatlıq və ya 2019-cu ilə müqayisədə 5,0 faiz az sənaye məhsulları istehsal edilmişdir.

Azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 faiz artmışdır.

Sənaye məhsullarını 61,3 faizi mədənçixarma, 32,5 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçixarma sektorunda əmtəəlik neft hasilatı 8,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,3 faiz artmışdır.

Emal sektorunda əcazılıq məhsullarının istehsalı 10,7, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4, sair nəqliyyat vasitələrinin istehsalı 47,0, kağız və karton istehsalı 36,9, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7, kompüter, elektron və optik məhsulların istehsalı 34,5, geyim istehsalı 32,7, kimya sənayesi məhsullarının istehsalı 20,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4, hazır metal məmulatlarının istehsalı 7,3, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz artmış, tikinti materiallarının istehsalı 0,1, qida məhsullarının istehsalı 2,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3, neft məhsullarının istehsalı 3,6, maşın və avadanlıqların istehsalı 5,1, bütün məmulatların istehsalı 7,9, içkilərin istehsalı 13,7, mebel istehsalı 26,2, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4 faiz azalmışdır.

İqtisadi sektorda 1,6 milyondan çox adam çalışır

2020-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında müzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və ya 2,4 faiz artaraq 1684,5 min nəfər olmuşdur. Onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.



Dövlət Statistika Komitəsi xəbər verir ki, müzdla işləyənlərin 19,7 faizi təhsil, 18,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyyə sahəsinə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsinə və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında müzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat olmuşdur. İqtisadiyyatın mədənçixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2021-ci ilin hansı sosial hədəfləri açıqlandı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatdırılacaq Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbiçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirdi.

Nazir müavini postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə ehatə olunduğunu qeyd etdi. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırdı.

O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilliyinin avtomobilə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd etdi. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirdi. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.

A.Kərimov diqqətə çatdırdı ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya

xidmətləri ilə ehatə olunmasına şərait yaradıb. Eyni zamanda yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.

Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ildə güclənməsinə imkan verir. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.

A.Kərimov dövlət başçısının fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönəlməli təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla ehatə olunduğunu qeyd etdi. O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirdi.

Nazir müavini pandemiyə ilə əlaqədar dəstək tədbirlərini, son bir ildə pensiyalardakı artımları diqqətə çatdırdı.

Tədbirdə 2021-ci ildə qarşıda duran sosial hədəflər diqqətə çatdırıldı. Bildirilib ki, bu hədəflər sırasına postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, sosial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasına başlanılması, sosial proqramların, o cümlədən mənzil və avtomobilə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.

A.Kərimov tədbirdə jurnalistlərin suallarına da cavablandırdı.



Torpaqlarımızı azad etdik, indi əkib-becərməliyik

Azərbaycanın dünya bazarlarına daha geniş çeşiddə və daha yüksək keyfiyyətdə kənd təsərrüfatı məhsulları çıxarmaq üçün əlavə imkanları yaranıb

Əvvəlki 1-ci səh.

Bağcılığın inkişafını stimullaşdıran ən vacib amil dövlətin aqrar sektorun inkişafına ciddi dəstək verməsidir. Bu il Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birləşməyə əlavə maliyyə dəstəyi göstəriləcək. Aqrar sektorun belə geniş şaxələndirilməsi ərzaq təchizatında baş verə biləcək bir çox gözlənilməz təhlükələrdən sığortalanmağa imkan verir.

Təhlükələrdən söz düşmüşkən. Məlum olduğu kimi, ötən ilin sonunda Rusiya Azərbaycanından pomidor və alma idxalına qadağa qoydu. Bu gözlənilməz qərar ciddi çətinliklər yaratdı, xüsusən pomidor istehsalçıları ciddi itkilərə məruz qaldılar. Amma bu qadağa palmet bağları olan fermerlərə elə də ağır təsir etmədi. Çünki onsdan da Rusiya bazarı "ölüb" və ora mal çıxarmaq uduş-uduzaçlarındı deyə bilərdik. Ən azından əvvəlki qadağaların olmur. Əllərinə gələn qepik-qurru da külfət yığında üzrlərinə ağ etmişdir.

Gəl ki, yaxın saydığımız şimal qonşumuzun bu gözlənilməz qadağası ayağını pomidor becərən sahibkarların boğazına dirəmiş kimi oldu. Nəticədə daxili bazarada pomidorun topdansatış qiyməti 30 qepikdən də aşağı düşdü. İstehsalçılar onlara dəyən bu ağır zərbinə, sözlən əsl mənasında, "pomidor müharibəsi"

kimi qəbul etdilər. Çünki əgər sənin yetişdirdiyin məhsul qapından kənara çıxma bilmirsən, istixanalarda çürüyürsən, böyük ziyan düşürsənsə, heçqədən də müharibə sayacağı bir hücumu məruz qalmış olursan. Doğrudur, son illər dəfələrlə kənd təsərrüfatı məhsullarının ixracında buna bənzər problem yaranırdı, lakin sonuncu "pomidor müharibəsi" gözlənilməz idi.

Bələ halların qarşısının alınması üçün müəyyən addımlar atılmalı, hətta Rusiya bazarlarını üzümüzə bağlasa belə, çıxılmaz vəziyyətə düşməməliyik. Təsədüfi deyil ki, yaranmış bu cür vəziyyətlər dövlət başçısının da diqqətindən kənarında qalmır.

Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələni vurğulayaraq bir daha ərzaq təhlükəsizliyi məsələsinə toxundu: "Biz burada da ixrac potensialımıza şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, o vaxt sanksiyalar təlbiq olunmuşdu, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırınsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görürük. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o

qadağanın bir hissəsi artıq götürüldü, - keçən il bizim ixracımız 200 min tona çatmaqtdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yeni demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq". Dövlət başçısı belə hallarla üzləşməmək üçün bundan sonra da aqrar sektorun şaxələndirilməsinin, kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmasının zəruriliyini diqqətə çatdırdı.

Əslində, son illər ərzində aqrar sektorun şaxələndirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Ölkədə pambıqçılığın, baramaçılığın, üzümçülüğün və kənd təsərrüfatının digər ənənəvi sahələrinin inkişafı sürətlənir, özü də məhsuldarlığı hesabına. Bunun sayəsində Azərbaycanın dünya bazarlarına daha geniş çeşiddə, yüksək keyfiyyətdə məhsul çıxarmaq imkanları ildən-ildə artır. Bütün bunlar aqrar sektorun dayanıqlı inkişafının nəticəsidir.

"Pomidor qadağası" kimi çətinliklərə baxmayaraq, Azərbaycan ənənəvi bazarlarda mövqeyini qoruyur, üstəlik ölkəmizin yeni bazarlara çıxarmaq üçün potensialı artır. Dövlət başçısı müşavirədə azad edilmiş torpaqların imkanlarından danışırkən bildirdi ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı, xüsusilə bağcılıq çox ciddi inkişaf edə bilər.

Azərbaycanda dövlət tərəfindən aqrar sektorun inkişafına böyük vəsaitlər ayrılır.

Məlumdur ki, keçən ildən fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərində aparılır. Ən əsası isə fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilmiş, 3400-dən çox fermerə mikrokreditlər verilmişdir.

Prezident müşavirədə bildirdi ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almaldır və hökumət, o cümlədən Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri prioritetlər seçməlidir: "Əlbəttə ki, azad edilmiş torpaqlara qayıdaq insanları üçün də biz indi tövsiyələr hazırlamalıyıq, məsləhətlər verməliyik. Əlbəttə ki, orada subsidiyalaşma ümumi sisteme inteqrasiya olunacaqdır. Ancaq dövlət, - hələ ki, indi vətəndaşlara oraya qayıtmayıb, - öz tərəfindən bütün bu işləri görür və görməlidir. Biz, o cümlədən payızlıq və yaz əkin müsvimlərinə hazırlaşmalıyıq. Bizim kifayət qədər imkanımız var ki, azad edilmiş torpaqlardan bu ilin mövsümündə bol məhsul götürək".

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının solahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri kimi, müharibədə xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların da sosial müdafiəsi diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən, onlarla bağlı dəstək tədbirləri görülür. Yaralanmış hərbi qulluqçuların artıq yarıdan çoxu nazirliyin əməkdaşları tərəfindən ziyarət olunub və bu proses yaxın günlərdə başa çatacaq.

Nazir bildirdi ki, bu görüşlər zamanı onların, ailə üzvlərinin sosial vəziyyətləri öyrənilməklə müvafiq dəstək işləri aparılır, həmçinin reabilitasiya vasitələri ilə təmin edirlər. Son bir ayda da 125 hərbiçiyə 530 reabilitasiya vasitəsi verilib, 6 hərbi qulluqçu yüksək texnologiyalı 8 protezlə təmin olunub. Ehtiyacı olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

S.Babayev, bu görüşlər zamanı, eyni zamanda, xəsarət almış hərbi qulluqçuların sağlamlıq vəziyyəti, tibbi-sosial ekspertizası üçün də məlumatlar toplandığını, amputasiya halları ilə bağlı onlardan bir qisminə artıq uyğun əlillik dərəcələri təyin olunduğunu qeyd etdi.

O bildirdi ki, hazırda ilk iclası keçirilən komissiya da ölkəmizin ərzaq bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə həyata keçirəcək. Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək. Bu işçi qrupları həmən hərbi qulluqçuların birgə eyni müayinəsi, onların xəsarət və xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən edilməsi işini aparacaq. Bundan sonra müvafiq tibbi sənədlərin elektron sisteme daxil edilməsi və əlilliyin qiymətləndirilməsi aparılmaqla prosesin operativ, şəffaf və keyfiyyətlə icrasını təmin olunacaq.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da əlillik təyini olunan qrupa proaktiv şəkildə, elektron sistem üzərində avtomatik şərətdə həyata keçiriləcək. Eyni zamanda onların reabilitasiya xidmətləri ilə ehatə olunması işləri aparılacaq.

İclasda komissiya tərəfindən görülməli işlər müzakirə olunaraq tədbirlər planı təsdiq edildi.

Azərbaycan təbii qazının ixracı 16 faiz artıb

Ötən il ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr təbii qaz istehsal olunub.



S O C A R - d a n AZƏRTAC-a bildirilib ki, Azərbaycan təbii qazının ixracı isə 16 faiz artaraq 13,4 milyard kubmetrə çatıb. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmiş, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlayıb.

Şuşa şəhərində 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib

Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam edir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylıda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısaldaraq 84,6 km təşkil edir. İlk hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərində 101,5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yolboyu bu hissədə 2 hərəkət zolağı enində torpaq genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olmasını nəzərdə tutulur. 84,6 km-lik yolun ilk 48 km-i 6, 48-84,6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.

Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km-lik hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.

Onu da qeyd edək ki, Füzuli-Şuşa avtomobil yolu inşasına start verildiyi yeni Füzuli Hava Limanı yaxınlığında keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək



məqsədilə yolun 27-ci km-də yol qovşağının və aerovagzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunun uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

Xatırladaq ki, yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacqabul-Bəhrəmtəpə-Mincivan-Ermanistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

Şuşaya aparacaq yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla, Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profile salınması, həmçinin yeni

yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımı sayda qüvvə cəlb edilib.

Yolboyu suların südürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi südürücü boruların və düzbucaqlı su keçidlinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.



Biz birlikdə güclüyük!

Azərbaycanda koronavirusa qarşı vaksinasia prosesi başlayıb



Yanvarın 18-də Azərbaycan COVID-19-a qarşı vaksinasia prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

matlər departamentinin rəhbəri Fıraq Əliyeva peyvənd olunublar.

Daha sonra O.Şirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisinin ilk vaksinasia edən ölkələr sırasındadır. "Azərbaycan Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini alıb. Vaksın bir neçə ölkədə klinik sınaqlardan keçirilib. Peyvəndin mənfəi təsiri olmayıb. Digər məsələ həmin vaksinin effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin həmin vaksın çox effektivdir. Vaksın vurduran insanların müəyyən hissəsi xəstələnməyə bilər, lakin onlar bu xəstəliyi çox yüngül keçirirlər.

Bunların hamısı nəzərə alınaraq "CoronoVAC" vaksini seçildi. Həmin peyvənd artıq Azərbaycandır və bu gündən ölkəmizdə vaksinasia kampaniyasına başlanılıb.

Z.Əliyev bildirib ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasia Strategiyası"na əsasən, ilk növbədə, əhəlinin sosial və tibbi cəhətdən yüksək risk qruplarına peyvənd edilməsi nəzərdə tutulur. "Düşündürəm ki, qısa zamanda vaksinin müsbət təsiri görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq", - deyir İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasia Strategiyası" təsdiq edilmişdir.

Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasia Strategiyası" təsdiq edilmişdir. Strategiyaya uyğun olaraq vaksinasia yanvarın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əks-epidemiya tədbirlərinə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısını almaq, virusa yoluxma və ölüm səviyyəsini aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunma, infeksiyanın ötürülməsini məhdudlaşdırma, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sistemində düşən yükü azaltmaqdan ibarətdir.

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan



50 nəfərin fotosəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumatlar yer alır.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

"Azərişiq" ASC gücləndirilmiş iş rejimində çalışacaq

Milli Hidrometeorologiya Departamentinin proqnozlarına əsasən, yanvarın 19-dan 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Gücləndirilmiş iş rejimində çalışan "Azərişiq" ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, bunlarla əlaqədar "Azərişiq" ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

"Azərişiq" ASC rəhbərliyinin göstərişinə əsasən, regionlarda da növbətçilik

yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 sayılı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərkən bildiri ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 sayılı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

"Azercell" in Mobil Klinikaları ötən il yüzlərlə insana təmənnaş tibbi xidmət göstərüb

Sosial yönümlü layihələrə böyük önəm verən "Azercell" şirkətinin Mobil Göz və Mobil Dış Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər. "Azercell Telekom" MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikaların həkimləri koronavirus pandemiyasının (COVID-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox intemat məktəblərinə, uşaqların, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər.



Mobil Göz Klinikası sentyabr ayında Sabuncu rayonu, Şuşa qəsəbəsində yerləşən "Nur" uşaqlar evini, Yasamal rayonu Əhillər Təşkilatı İctimai Birliyi və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzinə ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnaş tibbi xidmət göstərib.

8 Oktyabr - Ümumdünya Görmə Günü münasibətilə "Azercell" in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsur dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, Birin-

ci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimize, eləcə də 30 ilə yaxın öz dəmiri yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımızı qapılırları açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələr təşkil edib.

Novabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış "Qobu Park" qəsəbəsinə səfər edib. "Azercell Telekom" MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşlə-

ri üzrə Dövlət Komitəsi və "Xəzər Qayğıkeçlik Layihəsi" Təşkilatının birgə iştirakı ilə həyata keçirilən sosial aksiya zamanı Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın "Fuji Optical" şirkətinin ianə etdiyi yüksəkkeyfiyyətli optik eynəklər paylanılıb.

2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi

etmə və müalicəsini təşkil edən Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnaş tibbi yardım göstərib. Ən müasir avadanlıqlarla təchiz olunmuş Mobil Dış Klinikası da pandemiya şəraitində çalışaraq təkə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi, ümumilikdə, 8006 nəfərə xidmət göstərib.

"Azərbaycan"

Karantin rejiminin yumşaldılması arxayınlıq yaratmamalıdır

Əvvəlki 1-ci səh.

Vaksinasia olunmayan arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin bir sıra rəsmiləri də olub.

Azərbaycanda Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkilatı şöbəsinin müdiri Teymur Musayev söyləyib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş "Sinovac" vaksini ənənəvi, etibarlı və sinanmış inaktiv platformada hazırlanıb. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və təbii şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. "Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksini ölkənin ən ucaq nöqtəsinə çatdırıb təbii edək. Sifariş olunmuş dörd milyon doza "Sinovac" şirkətinin vaksini öncə Türkiyəyə göndəriləcək. Orada laboratoriyalarda standartlara uyğunluğunu yoxlanıldıqdan və qablaşdırıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana göndəriləcək. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. Vaksın vurulma köndüllülərinin 2,5 faizində çox yüngül baş ağrısı, 2,5 faizində isə yorğunluq kimi yüngül təsirlər qeydə alınıb. Bu vaksın qoruyucu və təhlükəsizdir.

T. Musayev sözlərinə görə, ölkə üzrə vaksinin saxlanması məntəqələri demək olar ki, bütün rayonlarda mövcuddur. Vaksinasia prosesi üçün infrastruktur tam hazır vəziyyətdədir. Hətta Şuşada da belə bir məntəqə qurulur və yaxın zamanlarda fəaliyyət göstərəcək.

Peyvənd olunduqdan sonra da özümü qoruyalıq

Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasia Strategiyası"nda COVID-19 infeksiyası əleyhinə vaksinasia ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılıb. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektordə çalışanlar, sosial müəssisələrdə daimi yaşayış yerləri, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai neqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddir.

Tibbi cəhətdən yüksək risk qrupuna yaş 65-dən yuxarı olan, yeni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir.

Lakin hər kəs bilməlidir ki, vaksın vurulma kimi insani qorunur. Bu ümumi

mi vaksinasia prinsipidir. Vaksinasia zamanı bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticişimlər, qoruyucu maddələr emələ gəlməyə başlayır. Ona görə peyvənd vurulandan sonra da özümü qorumağa davam etməliyik.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib ki, peyvənd iki dozadan ibarətdir. Birinci dozayı vurduran insanlar vaksinin müəyyən qoruyuculuğu olsa da, tam istədiyimiz nəticəni almağa bilmirik: "Ona görə də çox diqqətli olmalıyıq. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasianın aparılması risk qrupunda olan, xəstəliyi ağır keçirən, ağırlaşdırma və intensiv terapiya şərtlərində olan insanlar üçün lazımdır. 70-80 faiz əhali bu xəstəliyi ayaqda qəbul edə bilər. Lakin ağır keçirən, xəstəxanaya, hospitalizasiyaya ehtiyacı olan insanlar yetərincədir. Ona görə də biz qapanmalarla getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəfimiz yaşlılar və xroniki xəstəliyi olanlardır.

Hər kəsə müraciət edərkən xahiş edirik ki, nəticələr yaxşı olsa da, qorunma tədbirlərini indiki şəkildə davam etdir. Yeni qapanmalarla gəlməyə ehtiyac olmasın. Vaksinin müəyyən qoruyuculuğu olsa da, tam istədiyimiz nəticəni almağa bilmirik: "Ona görə də çox diqqətli olmalıyıq. Hər kəs məsuliyyətini dərk edərək sanitariya-gigiyenə qaydalara da əməl etməli, vaksinasia strategiyasında nəzərdə tutulan risk qrupları mütləq şəkildə vaksinasiyaya cəlb olunmalıdır".

Sərt karantin yumşaldılıb, məhdudiyatlar mərhələ-mərhələ götürülür

Qeyd edək ki, Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabil müsbət əlamətlər müşahidə olunduğundan yanvarın 18-dən sərtləndirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyatların bir qisminin yumşaldılması qərarına alınıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yanvarın 18-dən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icazə.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

25 yanvardan muzey və sərgi zalının, ticarət obyektlərinin (ictimai işə ob-

yektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və ictimai ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərə, şəxslərəarası və rayonlararası hərəkətə icazə verilir.

1 fevraldan isə ölkə ərazisində ictimai işə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyat və tələblərə ciddi riayət olunmalıdır.

Bakı Metropolitenində sərnəşindəşmənin fəaliyyətinə təbiiq olunan məhdudiyat qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai neqliyyat fəaliyyətinə təbiiq olunan məhdudiyat, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonuna qədər qüvvədə qalacaq. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskaların istifadəsi məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

Sərtləndirilmiş karantin rejiminin yumşaldılmasına səbəb yoluxma əmsalının 5 faizə enməsidir. Belə ki, dekabrın 14-dən 20-dək olan həftədə 26 min 214 yeni yoluxma hali olub. Yanvarın 4-dən 10-dək isə Azərbaycanda 4386 nəfər koronavirusa yoluxub. Artıq sağalanların sayı yeni yoluxanların sayından 3-4 dəfə çoxdur. Bu da qarşılıqda yerləşən bölgələrdə, bezi məhdudiyatları aradan qaldırıb. Lakin o da sir deyil ki, yumşalma tədbirləri bəzi vətəndaşlarda psixoloji olaraq arxayınlıq hissi yaradır. Halbu ki mütəxəssislər də xəbərdarlıq edirlər ki, yumşalma tədbirləri nəticəsində insanlar arasında ünsiyyət və təmas halları çoxalır, bu da yoluxmaların sayının artmasına birbaşa təsir edir. Ona görə də karantin rejimində yumşalmalar baş verdikcə əksinə, daha ciddi qorunma tədbirləri ehtiyac yaranır. Karantin qaydalarına riayət etmək pandemiya tam bitənə qədər aktual olaraq qalmalıdır. Əks halda yoluxma halları yenidən artacaq, nəticədə isə karantin rejiminin yenidən sərtləndirilməsinə ehtiyac yaranacaq. Ona görə də çox sadə qaydalara əməl etməklə özünü, ailənizi, ətrafınızı qoruyun ki, heyatınız tez bir zamanda əvvəlki normal halına qaytsın.

Xəyalə MURADLI, "Azərbaycan"

Ermenistanda təşviş: «Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Xankəndiyə gələcək»

Əvvəlki 1-ci səh.

Samvel Qırıqyan adlı "Facebook" istifadəçisi "Ne vaxta qədər belə davam edəcək? Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Stepanakertə (Xankəndi-red.) gələcək" başlıqlı status paylaşılıb. "Biz hələ də anlaşıbilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Nikol Paşinyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarıldı, biz isə hələ də itkin düşən əsgərlərimizin sorğusundaıq".

Akop Balayan adlı istifadəçi "Instagram"da Prezident İlham Əliyevin Şuşaya səfəri ilə bağlı paylaşılan statusa belə bir şərh yazılıb: "Açıq realiti budur. Müharibədə İlham Əliyev Paşinyana yüksək peşəkarcılıq nə ocağına qoymuşdu. Bizim baş nəzir bəs ne edirdi? Seyrki mövqeyində qaldı. İlham Əliyev "Şuşa" yoxdur, Şuşa var dedi. Məğlub olmaq çox acı verir".

Henrix Balasanyan adlı istifadəçinin "Twitter"dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: "Azərbaycan Prezidenti Artsaxı (Qarabağ-red.) geri qaytarıb, Şuşada Ermənistanı gözdəyi verdi. Bizim baş nazirin rəqəbətçisi Cidir düzünü paxlavayla çay içərək məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Biz biabırçı məğlubiyətdən sonra tələb içərisində yaşayırıq. Müharibədə iştirak edən dostum Andranikdən hələ də xəbər yoxdur. Artıq tənqə gəlmişik".

"Mehriban Əliyeva muğam dinləmək üçün Şuşaya gəldi"

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan isə "Telegram" kanalında yazılıb ki, bir vaxtlar qürurlu Şuşanın mənzərələri fonunda sahibə kimi davranan Anna Akopyan xalqın ağır gündündə Moskvağa gətirdi və "Ararat Park Hyatt" hotelində məskunlaşaraq görüntülərini sosial şəbəkələrdə yaydı: "Mehriban Əliyevanın bizim üçün yeni bir itki rəmzi yaratdığı gündə, Anna Akopyan sığınacaq və lüks xatırası üçün Moskvağa gətirdi. Ararat bütün dünyadakı ermənilər üçün ən vacib simvollarından biridir. Diasporada onlara, yüzlərlə təşkilat, klub, bələdiyyə və restoranlar Ararat adı verilir. Yerevanlılar onu hər səhər görəndə ağrı yaşayırlar.

Mehriban Əliyeva çay içmək və muğam dinləmək üçün Şuşaya gələrək Kazançetost Katedralına daxil oldu. Bir çoxumuz bunun necə bədiyyəti olduğunu bilmirik. Həyatımızın bir parçası olan bir şey necə bədiyyəti olduğunu bilmirik. Bu gün türklər orada ayaq deyir. Biz bəz bir künçə sızılaraq bəz verənəri seyr edirik".

Aşot Qasparyan adlı istifadəçi "Facebook"da Azərbaycan Prezidentinin Şuşadan paylaşılan şəkillərinə yazdığı rəylə diqqət çəkib: "Ermənistan dağılıb, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? İlham Əliyevin Şuşaya səfəri, verdiyi mesajlar bir erməni kimi mənə çox özünü. Azərbaycan Prezidenti bu gün Şuşaya gəlib, sabah Qafana kimi gələcək. Bəs terifikasiyiniz Paşinyan buna cavab olaraq nə edir? Heç nə! Öz kefindədir. Müharibədə məğlubiyətimizin, cavan əsgərlərimizin ölümünün məsuliyyəti Nikolun üzərindədir, onun olmayan vicdanındadır".

"Əliyevin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı?"

Henrix Melukanyan adlı istifadəçi "Twitter"dəki paylaşımında daha bədiyyəti: "Paşinyan öz xalqını, dövlətini yeni müharibəyə, ölümlü-ittimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölü-ölsün, teki özü hakimiyyətə qalsın. Çox qorxulu bir vəziyyətdir. Bugünkü Ermənistan təkdir".

Ermənistan müdafiə nazirinin səhiyyə müavini Artak Zakaryan "Facebook"da səhiyyəsinə yazılıb: "Pənax xan xain Melik-Şah-nazirinin gözü qarşısında tarixdə ikinci dəfə özüni Şuşada tapdı. Bununla da "Şuşa kimindir, Qarabağ onundur" mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdü və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdi? Əliyevin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyiniz seçkilərə görə "cib" və korrupsiyalı "partiyalar"la görüşlərdən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Nerkin Voskepar, Tavuş, Sofula və Barxudartu, Ararat bölgəsinin Tigranəvan, Sünik bölgəsinin Şumux, Arda-

niş və Geğarkany bölgəsinin Sotk məndərinə gələcəyi günü gözləyirsiniz? Ermənilərin taleyi, ümmiyyətlə, ətrafında baş verənler səni heç maraqlandırmır?"

Ermənistanın keçmiş deputatı, ictimai və siyasi xadim Miqran Akopyan "Facebook" sahifəsində yazılıb ki, baş nazir intiqam almağa can ata və yeni bir müharibə haqqında düşünmə bilməz: "Xain Nikol yalnız məmnuniyyətlə Əliyevin ayaqgəncisi yalaya bilər. Xain Nikol 18 yaşlı gəncləri qurban verməməlidir, çünki bu yaxınlarda Əliyevin ayaqgəncisi yalamaq üçün bu yaşda olan 5000 oğlanı qurban verdi. Nə qədər ki, bir xain Nikol var, qürurlanmaq və başını qaldırıb yerimək fürsəti tapacağına düşünməyin".

"Koçaryana, Sarkisyanaya və Paşinyana görə utanırıq"

"İntibah" adlı yeni siyasi qüvvənin yaradıcısı Vardan Balyan "Facebook" sahifəsində qeyd edib ki, azərbaycanlı bir istifadəçi sahifəsində şərh yazılıb ki, "sən şərəf və gücün varsa, gəl Şuşanı azad et!" Hər bir erməni vətənpərvər, hamımız bu sözləri ünvanımıza təhqir kimi qəbul etməliyik. Türk deyir və bilir ki, bizim mənasız deputat və məmurumuzdan fərqli olaraq onlar iş görür. Necə ki Şumux ələ keçirildilər".

Miqran Petrosyan adlı "Instagram" istifadəçisi isə Ermənistanın bədiyyətlər ölkəsi olduğunu, rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu qeyd edərək, müharibədə ölən erməni əsgərlərinin dəfəndən bir foto paylaşaraq yazılıb: "Paşinyan nə qədər yalan desə də, həqiqət budur: müharibədə biz uduzduq. İlham Əliyev Şuşada qalib ölkənin rəhbəri kimi qürurla danışırdı. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Koçaryana, Sarkisyanaya, Paşinyana görə utanırıq".

Bu statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfərindən, orada səsləndirdiyi fikirlərdən şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.

Elçin CƏFƏROV, "Azərbaycan"



Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb



Foto İlham BABAYEVİNDİR

"Azərsu" ASC daxili vəsaiti hesabına "Azərsu" ASC-də və onun idarəetmə strukturuna daxil olan idarə, müəssisə və təşkilatlarda istifadə edilən printer avadanlıqlarının kartriclərinə dolum xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvan - Bakı şəhəri, Moskva prospekti, 67, "Azərsu" ASC-nin Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkil şöbəsinə (əlaqələndirici şəxs: Məmməd-yar Musayev, telefon: 431-47-67/2288) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 22 yanvar 2021-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu" ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanında 25 yanvar 2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

"Azərsu" ASC daxili vəsaiti hesabına İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində və Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcliyə sətəmizləyici qurğular kompleksinin Scada sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə avadanlıq və mal-materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvan - Bakı şəhəri, Moskva prospekti, 67, "Azərsu" ASC-nin Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkil şöbəsinə (əlaqələndirici şəxs: Məmməd-yar Musayev, telefon: 431-47-67/2288) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 22 yanvar 2021-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu" ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanında 25 yanvar 2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edir

Tender 6 (alt) LOT üzrə keçiriləcəkdir.

LOT 1 - Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət planına əsasən 2021-ci il üzrə işlərin aparılması

LOT 2 - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə öhdəliyinə olan Dövlət Programlarının müvafiq bəndlərinin (Azərbaycan Respublikasında Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"; "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"; Azərbaycan gənciyi 2017-2021-ci illərdə Dövlət Programı) icrası məqsədilə işlərin təşkil

LOT 3 - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun işgüdənlər azad olunmuş arazilərdə işlərin aparılması və mühərriyədən zərər çəkən ailələrə dəstəyin həyata keçirilməsi

LOT 4 - Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlil aparılması

LOT 5 - 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərin və Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirilməsinə hazırlıq işlərinin təşkil

LOT 6 - 15 May - Beynəlxalq Ailə Bayramı Gününe həsr olunmuş silsilə tədbirlərin təşkil

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, ki-fayət qədər ixtisaslı kadrların olması, görülmüş işlərə zamanatın verilməsi, iddiaçının dövrüyyəsi nəzərə alınmaqla

Azərbaycan Beynəlxalq Bankı ("ASAN ödəniş" ilə portal vasitəsilə ödəniş olunmalıdır)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Hesab AZ71CTRE00000000000002318501

VÖEN 1700332731

Fond-7

Kitab nömrəsi-002306-2318501;

Funksional təsnifat-00113;

İqtisadi təsnifat-142330 (sair daxilolmalar)

İştirak haqqı-100 man

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bütün iddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə 10.02.2021-ci il saat 12:00-a kimi təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquq statusu, rüzmənaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- tender təklifi və satınalma müqaviləsinin imzalanmaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

- tender təklifi sənədi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərini 1 faiz həcmində (teklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (Xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə

satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisasa dair sənədlərini 10.02.2021-ci il tarixə kimi və tender təklifi ilə bank təminatı sənədlərini 18 fevral 2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

İddiaçılar tenderdə iştirak etməlidirlər. İddiaçılar tenderdə iştirak etməlidirlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qarşısını almaq məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində öməkdaşlar üçün PCR testinin təşkil edilməsi üzrə xidmətin satın alınması.

Kotirovka sorğusu üzrə Əsas şərtlər toplusunu əlaqələndirici şəxsədən əldə etmək olar.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən gec 02 fevral 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 03 fevral 2021-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxslər - Elvin Şirdanov, telefon - 493 11 22 (daxili 428); Elnur Musayev, telefon - 493 11 22 (daxili 490).

Satınalmalar komissiyası

B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 28 yanvar 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan müxtəlif növ metal məmulatlarının satın alınması üzrə açıq tenderin vaxtı 19 fevral 2021-ci il saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 fevral 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 18 fevral 2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Tender komissiyası

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Elman Cəfərova atası

ELDAR CƏFƏROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəmməd p. prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Mosul katib - 539-43-23,
Mosul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığıb sahifələnmə,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sünləniblərə barabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5053
Sifariş 135
Qiyməti 40 qəpik